

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında ^[1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 6 iyun 2014-cü il

183

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı ^[2]

QAYDALAR

1. Ümumi müddəa

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir.

2. Əmək müqaviləsi bildirişinin formaları

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin *mərkəzləşdirilmiş* elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyatata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* daxil edilir. ^[3]

2.1-1. *Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında*” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyatata alınır. ^[4]

2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir:

2.2.1. əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən *dövlət orqanı və ya hüquqi şəxs* olduqda - 1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); ^[5]

2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən *dövlət orqanı və ya hüquqi şəxs* olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun);

2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun).

3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* daxil edilməsi

3.1. Elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir.

3.2. *Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və* Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə

işəgötürənlər arasında bağlanmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* daxil edilməlidir. ^[6]

3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir.

3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (*dövlət orqanları və ya hüquqi şəxslərlə* münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. ^[7]

3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.

4. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi

4.1. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən işəgötürən barəsində aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir:

4.1.1. işəgötürən *dövlət orqanı və ya hüquqi şəxs* olduqda:

4.1.1.1. *dövlət orqanının və ya hüquqi şəxsin* adı;

4.1.1.2. sığortaedənin uçot nömrəsi (SUN);

4.1.1.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

4.1.1.4. hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;

4.1.2. işəgötürən fiziki şəxs olduqda:

4.1.2.1. soyadı, adı, atasının adı;

4.1.2.2. sığortaedənin uçot nömrəsi (SUN);

4.1.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

4.1.2.4. qeydiyyatda olduğu ünvanı, əlaqə telefonları;

4.1.2.5. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.1.2.6. sosial sığorta ~~şəhadətnaməsinin~~ *şəhadətnaməsinin* nömrəsi (SSN); ^[8]

4.1.2.7. fərdi identifikasiya nömrəsi (FİN).

4.2. İşçinin fərdi identifikasiya nömrəsi (FİN) əmək müqaviləsi bildirişində müvafiq sahəyə daxil edilərkən istifadə olunan informasiya ehtiyatlarında ona aid məlumat aşkar olunduqda, aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən edilir və əmək müqaviləsi bildirişində göstərilir:

4.2.1. işçinin soyadı, adı, atasının adı;

4.2.2. vətəndaşlığı;

4.2.3. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.2.4. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, *sosial sığorta* nömrəsi (SSN); ^[9]

4.2.5. fərdi identifikasiya nömrəsi (FİN);

4.2.6. doğum tarixi;

4.2.7. işçinin qeydiyyatda olduğu ünvan;

4.2.8. cinsi.

4.3. Sistem tərəfindən avtomatik rejimdə müəyyən edilən məlumatlarla yanaşı, əmək müqaviləsi bildirişinə avtomatik rejimdə daxil olunmayan aşağıdakı məlumatlar daxil edilir:

4.3.1. işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxsin (şəxslərin) vəzifəsi, soyadı, adı, atasının adı;

4.3.2. vəzifəli şəxsin fərdi identifikasiya nömrəsi (FİN);

4.3.3. vəzifəli şəxsin şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.3.4. işçinin yaşadığı ünvan, əlaqə telefonları;

4.3.5. iş yerinin adı;

4.3.6. iş yerinin əsas və ya əlavə olması barədə qeyd;

4.3.7. işçinin vəzifəsinin (peşəsinin) adı;

4.3.8. əmək müqaviləsinin bağlandığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanmış əmək müqavilələri istisna olmaqla);

4.3.9. əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz);

4.3.10. müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix;

4.3.11. işçinin aylıq əməkhaqqının məbləği (manatla);

4.3.12. əməyin ödənilməsi formasının işəməzd və ya vaxtəməzd olması barədə qeyd.

4.4. Əmək müqaviləsinin bağlanması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir;

4.5. *Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir.* [10](#)

5. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, "Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir.

5.2. Əmək müqaviləsində göstərilən, lakin "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, "Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir.

5.3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı müəyyən məlumatlar elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 3 və 4 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, işəgötürənə sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilir:

6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi;

6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası;

6.1.3. işəgötürənin adı;

6.1.4. işçinin soyadı, adı, atasının adı;

6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN);

6.1.6. "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"nin nömrəsi və tarixi.

6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

7. Əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması

7.1. İşçinin onunla bağlı qeydiyyatata alınmış müvafiq əmək müqaviləsi bildirişinin (bildirişlərinin) məlumatlarını real vaxt rejimində əldə etmək imkanları elektron informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını "Elektron hökumət" portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə "Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi" xidmətini seçərək, özü barədə müvafiq məlumatı əldə edə bilər.

7.2. İşəgötürənə elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək müqaviləsi bildirişlərinin və bu bildirişlərlə bağlı göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanı yaradılır.

7.3. Elektron informasiya sistemi işəgötürənlərin və işçilərin digər işəgötürən və işçilər barədə sistemdən məlumat almasına imkan yaratmır.

8. Yekun müddəalar

8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə *gücləndirilmiş elektron imza vasitəsilə* daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.

8.2. Elektron informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə bununla bağlı dərhal müvafiq məlumat göstərilir.

8.3. Elektron informasiya sisteminə qeydiyyatata alınmış məlumatların məlumat bazasında saxlanması müddəti məhdudlaşdırılmır.

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a ^[11]

1 nömrəli əlavə

**ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ
BAĞLI ƏMƏK MÜQAVİLƏSİ
BİLDİRİŞİ**

Tarix _____

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar ^[12]

Dövlət orqanı və ya hüquqi şəxsin tam adı:

SUN:

VÖEN:

Hüquqi ünvanı:

Faktiki ünvanı:

Əlaqə telefonları:

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi:

Soyadı:

Adı:

Atasının adı:

FİN:

Şəxsiyyətini təsdiq edən sənədin

adı:

seriyası və nömrəsi:

verildiyi tarix:

sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Soyadı:

Adı:

Atasının adı:

Vətəndaşlığı:

Cinsi:

Şəxsiyyətini təsdiq edən sənədin

adı:

seriyası və nömrəsi:

Şəkil

verildiyi tarix:

sənədi verən orqanın adı:

SSN:

FİN:

Doğum tarixi:

Qeydiyyatda olduğu ünvanı:

Yaşadığı ünvanı:

Əlaqə telefonları:

İş yeri barədə məlumatlar

İş yerinin adı:

İş yerinin əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəməz və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

Çap tarixi: dd.mm.yyyyhh:mm

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

2 nömrəli əlavə

**ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ
BAĞLI ƏMƏK MÜQAVİLƏSİ
BİLDİRİŞİ**

Tarix _____

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı: _____ Adı: _____ Atasının adı: _____
SUN: _____ VÖEN: _____
Qeydiyyatda olduğu ünvanı: _____
Əlaqə telefonları: _____
SSN: _____ FİN: _____
Şəxsiyyətini təsdiq edən sənədin adı: _____ seriyası və nömrəsi: _____
verildiyi tarix: _____ sənədi verən orqanın adı: _____

İşçi barədə məlumat

Soyadı: _____ Adı: _____ Atasının adı: _____
Vətəndaşlığı: _____ Cinsi: _____
Şəxsiyyətini təsdiq edən sənədin adı: _____ seriyası və nömrəsi: _____
verildiyi tarix: _____ sənədi verən orqanın adı: _____
Şəkil SSN: _____ FİN: _____
Doğum tarixi: _____
Qeydiyyatda olduğu ünvanı: _____
Yaşadığı ünvanı: _____
Əlaqə telefonları: _____

İş yeri barədə məlumatlar

İş yerinin adı: _____
İş yerinin əsas və ya əlavə olması barədə qeyd: _____
İşçinin vəzifəsinin (peşəsinin) adı: _____

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandıqı tarix: _____
Əmək müqaviləsinin növü: _____
Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: _____
Əməyin ödənilməsi formasının işəməuzd və ya vaxtamuzd olması barədə qeyd: _____
İşçinin aylıq əməkhaqqının məbləği (manatla): _____

Çap tarixi: dd.mm.yyyyhh:mm

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

3 nömrəli əlavə

**ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ
BAĞLI ƏMƏK MÜQAVİLƏSİ
BİLDİRİŞİ**

Tarix _____

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar

Dövlət orqanı və ya hüquqi şəxsin tam adı: **məlumat**
əvvəlki məlumat

SUN: **məlumat**

VÖEN: **məlumat**

Hüquqi ünvanı: **məlumat**
əvvəlki məlumat

Faktiki ünvanı: **məlumat**
əvvəlki məlumat

Əlaqə telefonları: **məlumat**
əvvəlki məlumat

İşgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi: **məlumat**
əvvəlki məlumat

Soyadı: **məlumat** Adı: **məlumat** Atasının adı: **məlumat**
əvvəlki məlumat əvvəlki məlumat əvvəlki məlumat

FİN: **məlumat**
əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı: **məlumat** seriyası və nömrəsi: **məlumat**
əvvəlki məlumat əvvəlki məlumat

verildiyi tarix: **məlumat** sənədi verən orqanın adı: **məlumat**
əvvəlki məlumat əvvəlki məlumat

İşçi barədə məlumat

Soyadı: **məlumat** Adı: **məlumat** Atasının adı: **məlumat**
əvvəlki məlumat əvvəlki məlumat əvvəlki məlumat

Vətəndaşlığı: **məlumat** Cinsi: **məlumat**
əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin
adı: **məlumat** seriyası və nömrəsi: **məlumat**
əvvəlki məlumat əvvəlki məlumat

verildiyi tarix: **məlumat** sənədi verən orqanın adı: **məlumat**
əvvəlki məlumat əvvəlki məlumat

Şəkil

SSN: **məlumat** FİN: **məlumat**
Doğum tarixi: **məlumat**

Qeydiyyatda olduğu ünvanı: **məlumat**
əvvəlki məlumat

Yaşadığı ünvanı: **məlumat**
əvvəlki məlumat

Əlaqə telefonları: **məlumat**
əvvəlki məlumat

İş yeri barədə məlumatlar

İş yerinin adı: **məlumat**
əvvəlki məlumat

İş yerinin əsas və ya əlavə olması barədə qeyd: **məlumat**
əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı: **məlumat**
əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix: **məlumat**
əvvəlki məlumat

Əmək müqaviləsinin növü: **məlumat**
əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: **məlumat**
əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəməz və ya vaxtamuzd olması barədə qeyd: **məlumat**
əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla): **məlumat**
əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:

Dəyişiklik:

Çap tarixi: dd.mm.yyyyhh:mm

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

4 nömrəli əlavə

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ BAĞLI ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞİ

Tarix _____

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı: *məlumat* Adı: *məlumat* Atasının adı: *məlumat*
əvvəlki məlumat *əvvəlki məlumat* *əvvəlki məlumat*
SUN: *məlumat* VÖEN: *məlumat*
Qeydiyyatda olduğu ünvanı: *məlumat*
əvvəlki məlumat

Əlaqə telefonları: *məlumat*
əvvəlki məlumat

SSN: *məlumat* FİN: *məlumat*
Şəxsiyyətini təsdiq edən sənədin adı: *məlumat* seriyası və nömrəsi: *məlumat*
əvvəlki məlumat *əvvəlki məlumat*
verildiyi tarix: *məlumat* sənədi verən orqanın adı: *məlumat*
əvvəlki məlumat *əvvəlki məlumat*

İşçi barədə məlumat

Soyadı: *məlumat* Adı: *məlumat* Atasının adı: *məlumat*
əvvəlki məlumat *əvvəlki məlumat* *əvvəlki məlumat*
Vətəndaşlığı: *məlumat* Cinsi: *məlumat*
əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin adı: *məlumat* seriyası və nömrəsi: *məlumat*
əvvəlki məlumat *əvvəlki məlumat*
verildiyi tarix: *məlumat* sənədi verən orqanın adı: *məlumat*
əvvəlki məlumat *əvvəlki məlumat*

Şəkil SSN: *məlumat* FİN: *məlumat*
Doğum tarixi: *məlumat*
Qeydiyyatda olduğu ünvanı: *məlumat*
əvvəlki məlumat
Yaşadığı ünvanı: *məlumat*
əvvəlki məlumat
Əlaqə telefonları: *məlumat*
əvvəlki məlumat

İş yeri barədə məlumatlar

İş yerinin adı: *məlumat*
əvvəlki məlumat
İş yerinin əsas və ya əlavə olması barədə qeyd: *məlumat*
əvvəlki məlumat
İşçinin vəzifəsinin (peşəsinin) adı: *məlumat*
əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix: *məlumat*
əvvəlki məlumat
Əmək müqaviləsinin növü: *məlumat*
əvvəlki məlumat
Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: *məlumat*
əvvəlki məlumat
Əməyin ödənilməsi formasının işəməz və ya vaxtaməz olması barədə qeyd: *məlumat*
əvvəlki məlumat
İşçinin aylıq əməkhaqqının məbləği (manatla): *məlumat*
əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:
Dəyişiklik:

Çap tarixi: dd.mm.yyyyhh:mm

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatı alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatı alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

5 nömrəli əlavə

**ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ İLƏ
BAĞLI ƏMƏK MÜQAVİLƏSİ
BİLDİRİŞİ**

Tarix _____

1. Əmək müqaviləsinə xitam verilmişdir:

- 1.1. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi:
1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası:

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aşağıda qeyd olunan əmək müqaviləsi bildirişi ləğv edilmişdir:

- 2.1. işəgötürənin adı:
2.2. işçinin soyadı, adı, atasının adı:
2.3. işçinin FİN:
2.3. əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin nömrəsi:
2.4. əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi:

Çap tarixi: dd.mm.yyyyhh:mm

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatı alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatı alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

6 nömrəli əlavə

**Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi
bildirişinin qeydiyyatı alınmasına dair
MƏLUMAT**

tarix _____

İşəgötürənlə _____

(işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, atasının adı və soyadı) **[13]**

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi _____

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanmış əmək müqaviləsi “___” _____ tarixli _____ nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyatı alınmışdır.

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatı alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatı alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

7 nömrəli əlavə

Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyatı alınmasına dair MƏLUMAT

tarix _____

İşəgötürənlə _____

(işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, atasının adı və soyadı)

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi _____

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanmış əmək müqaviləsində dəyişiklik “___” _____ tarixli ___ nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyatı alınmışdır.

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində ~~gücləndirilmiş elektron imza vasitəsilə~~ daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatı alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatı alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

8 nömrəli əlavə

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyatı alınmasına dair MƏLUMAT

tarix _____

İşəgötürənlə _____

(işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, atasının adı və soyadı)

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi _____

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “___” _____ tarixli ___ nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyatı alınmışdır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 651)

2. [26 may 2015-ci il tarixli 205 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 780)
3. [26 aprel 2019-cu il tarixli 191 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 781)
4. [15 iyul 2019-cu il tarixli 307 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 7, maddə 1330)
5. [13 sentyabr 2021-ci il tarixli 260 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 9, maddə 1060)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

^[1] [04 may 2015-ci il tarixli 165 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 651) ilə adına və ikinci abzasına “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilmişdir.

[26 aprel 2019-cu il tarixli 191 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 781) ilə adından və birinci hissəsindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılmışdır və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilmişdir.

^[2] [04 may 2015-ci il tarixli 165 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 651) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın adına, 1.1-ci, 2.1-ci bəndlərinə, 3-cü hissəsinə, 3.1-3.3-cü, 5.3-cü, 6.2-ci və 8.1-ci bəndlərinə “elektron informasiya sistemində” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilmişdir.

[26 aprel 2019-cu il tarixli 191 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın adından və 1.1-ci bəndindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılmışdır və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilmişdir.

^[3] [15 iyul 2019-cu il tarixli 307 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 7, maddə 1330) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 2.1-ci bəndinə “Nazirliyin” sözündən sonra “mərkəzləşdirilmiş” sözü əlavə edilmişdir.

^[4] [26 aprel 2019-cu il tarixli 191 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ına yeni məzmununda 2.1-1-ci bənd əlavə edilmişdir.

^[5] [26 may 2015-ci il tarixli 205 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 2.2.1-ci, 2.2.2-ci, 4.1.1-ci və 4.1.1.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilmişdir.

^[6] [26 aprel 2019-cu il tarixli 191 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin” sözlərindən əvvəl “Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və” sözləri əlavə edilmişdir.

^[7] [26 may 2015-ci il tarixli 205 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.5-ci bənddə “hüquqi şəxslərlə” sözləri “dövlət orqanları və ya hüquqi şəxslərlə” sözləri ilə əvəz edilmişdir.

^[8] [13 sentyabr 2021-ci il tarixli 260 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 9, maddə 1060) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyatına alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.1.2.6-cı yarımbənddən “şəhadətnaməsinin” sözü çıxarılmışdır.

[\[9\]](#) [13 sentyabr 2021-ci il tarixli 260 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, 15 sentyabr 2021-ci il, 196, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 9, maddə 1060**) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.2.4-cü yarımbənddə “**dövlət sosial sığorta şəhadətnaməsinin**” sözləri “**sosial sığorta**” sözləri ilə əvəz edilmişdir.

[\[10\]](#) [26 aprel 2019-cu il tarixli 191 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, 1 may 2019-cu il, 94, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 781**) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.4-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 4.5-ci bənd əlavə edilmişdir.

[\[11\]](#) [04 may 2015-ci il tarixli 165 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Azərbaycan**” qəzeti, 17 may 2015-ci il, 104, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 651**) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli əlavələrin adına “**elektron informasiya sistemində**” sözlərindən sonra “**gücləndirilmiş elektron imza vasitəsilə**” sözləri əlavə edilmişdir.

[26 aprel 2019-cu il tarixli 191 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, 1 may 2019-cu il, 94, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 781**) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a 1-8 nömrəli əlavələrin adlarından “**gücləndirilmiş elektron imza vasitəsilə**” sözləri çıxarılmışdır və “**işəgötürənə**” sözündən sonra “**və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə**” sözləri əlavə edilmişdir.

[\[12\]](#) [26 may 2015-ci il tarixli 205 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Azərbaycan**” qəzeti, 07 iyun 2015-ci il, 121, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 780**) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 1 və 3 nömrəli əlavələrində ismin müvafiq hallarında “**Hüquqi şəxs**” sözləri ismin müvafiq hallarında “**Dövlət orqanı və ya hüquqi şəxs**” sözləri ilə əvəz edilmişdir.

[\[13\]](#) [26 may 2015-ci il tarixli 205 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Azərbaycan**” qəzeti, 07 iyun 2015-ci il, 121, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 06, maddə 780**) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyatına alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 6, 7 və 8 nömrəli əlavələrində “**hüquqi şəxs**” sözləri “**dövlət orqanı və ya hüquqi şəxs**” sözləri ilə əvəz edilmişdir.